

# Qarabağın görkəmlı simalari

## Haşim bəy Mirabdulla oğlu Vəzirov (1868-1916)

Görkəmlı Azərbaycan pedaqoqu, publisisti, tərcüməçisi, jurnalisti, yazıçı və naşiri Haşim bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadalar kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək, Vəzirovlar adlanmışlar. Haşim bəy Vəzirov öncə molla yanında müddərislərdən Molla Həmid və Molla Əlidən dərs almışdır. Sonra şəhər məktəbini bitirmişdir.

İravan Müəllimlər Seminariyasını bitirmiş, İravan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamlandıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdır. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdir. Bir müddət isə məktəb müdürü işləmişdir.

İmperator Nikolay Aleksandroviçin tacgüzərləyi ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılmışdır. Mir Haşim bəyi bu məktəbə direktor vəzifəsinə dəvət edirlər. Məktəbdə işləməklə bərabər, şəhər bələdiyyə idarəsinə qlasını seçilir. İctimai işlə qızgrün məşğul olmuşdur. Şuşa real məktəbinin hazırlıq sinfində ana dilindən dərs demişdir.

Vəzirov 30 il ədəbi jurnalistikə sahəsində fəaliyyət göstərmişdir. Haşim bəy "Tazə həyat" (1907-1908), "İttifaq" (1908-1909), "Səda" (1909-1911), "Kavkazets" (1911, rus dilində), "Sədayi-yətən" (1911), "Sədayi-həqq" (1912), "Sədayi-Qafqaz" (1915-1916) qəzetlərini və "Məzəli" (1914-1915) jurnalını nəşr etdirmiştir.

Mir Haşim bəy təəssübkeş bir millətçi idi. 1905-1906-ci illərdə erməni qudlurlarına qarşı mübarizə aparmışdır. 1906-ci ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdir. Onun sürgün olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir Haşim bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun razılığı ilə sağlanan kimi Şuşadan Stavropola



sürgün edilir. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-ci ilin ortalarında sürgündən azad olunan Mir Haşim bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırından Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd Ağaoğlunun "Irşad" qəzetilə əməkdaşlıq edən Mir Haşim bəy bir müddət qəzetiñ müvəqqəti redaktoru olmuşdur. "Irşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdır. "Irşad"dakı fəaliyyəti ilə Mir Haşim bəyin peşəkar jurnalistik dövrü başlamışdır. Bundan sonra o, özü müstəqil bir qəzet yaratmaq fikrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqə tutduğundan uzun müddət yaşaya bilmir, 1908-ci il oktyabrın 7-də qapanır. Sonra Haşim bəy "İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə bağlanmışdır. Həmin il o, "Səda" qəzetiñ nəşrinə başlamışdır. Bu qəzet Haşim bəyin nəşr etdiyi mətbuat orqanları içərisində ən çox yayılanlardandır.

1911-ci ildə Bakıdakı bir çox mühərrirlə bərabər Haşim bəy Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti qapandıqdan sonra "Kavkazets" adlı rus qəzetini, "Sədayi-yətən", "Sədayi-həqq", nəhayət "Sədayi-Qafqaz" qəzetlərini nəşr etdirir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökumət tərəfindən rəsmən qapanmışdır. Haşim bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat ta-

rixində ən görkəmlı məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin qələm ilə əks olunur.

"Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnəpərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Əbdülxalıq Cənnati və başqa qüvvətli qələm sahibləri iştirak edildilər. Haşim bəy Vəzirov həm də yaxşı yazıçı idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Onun "Döymə qapımı, döyərlər qapını" və "Evlənmək su içmək deyil" komediyaları Bakıda (1899, 1906, 1907) səhnəyə qoyulmuşdur. "Döymə qapımı, döyərlər qapını" komediyası "Səda" mətbəəsində (1922) kitabça şəklində çap olunmuşdur. 1913-cü ildə Haşim bəy şəhər bələdiyyə idarəsinin fəaliyyətindən bəhs edən "Uprava xalanın qızı Tramvay xanımın toyu" adlı bir pərdəli məzhəkə də yazılmışdır.

Haşim bəyin rus dilindən Azərbaycan türkçəsinə bir neçə tərcüməsi də vardır. Bunlara nümunə kimi Şekspirin məşhur əsəri - "Otello"nun tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaşa qoyulmuş, Otello rolunu H.Vəzirov özü oynamışdır.

Haşim bəy "Irşad"ın əməkdaşları ilə ixtilaf aparmışdır. Üzeyir bəy Hacıbəyov "Irşad"ının cavabı" məqaləsi ilə ona kəskin cavab vermişdir. Vəzirov 1914-1915-ci illərdə redaktoru olduğu "Məzəli" jurnalında Üzeyir bəy Hacıbəyovu dəfələrlə tənqid etmişdir. "Leyli və Məcnun" operası haqqında ilk rəyin müəllifidir. H.Vəzirov Molla Panah Vaqifin şeir məcmuəsini də çap etdirmişdir (1908).

Haşim bəy Vəzirov 1916-ci ildə vəfat etmişdir.